

ƏMİNƏ DİLBAZİ YARADICILIĞININ BƏDİİ ESTETİK ÖZƏLLİKLƏRİ

Aydın ƏHMƏDLİ

Məqalədə Azərbaycan rəqs sənətinə Ulu Öndər Heydər Əliyevin böyük qayğısı, rəqqasə və baletmeyster Əminə Dilbaziyə göstərdiyi hörmət, ona verilən mükafat yer alır. Rəqs sənətinin görkəmli nümayəndəsi, Əminə Dilbaziyə, Ulu Öndər tərəfindən göstərilən qayğı və diqqət, Əminə Dilbazinin qarşısında qoyduğu yeni vəzifələr rəqs sənətinin inkişafına verilən töhfənin bariz nümunəsidir. Heydər Əliyev siyasetinin uğurlu davamçıları İlham Əliyev və Mehriban Əliyevanın da rəqs və mədəni dəyərlərimizə olan hərtərəfli qayğısı haqqında da fikirlər məqalədə öz əksini tapmışdır. Rəqs sənətinin gələcək inkişafına olan böyük ümidi ləri görülen işlərdən aydın sezmək olar.

Açar sözlər: Heydər Əliyev, rəqs sənəti, xoreoqrafiya, Əminə Dilbazi, mədəniyyət, incəsənət.

Ümumilli lider Heydər Əliyev hələ Mərkəzi Komitənin birinci katibi olduğu müddətdə "Çinar" rəqs ansamblının çıxışına baxıb və Əminə xanımıla görüşlərin birində bu rəqslə bağlı çox maraqlı fikirlər söylemişdir. Ulu Öndər qeyd etmişdir:

"Çox yaxşı olub ki, sən bu ansambl ilə işləmisən və Azərbaycan folklor mədəniyyətinin ən qədim köklərindən birini "Yallı" rəqsinə bir sənət adamı kimi araşdırısan. Bu Yallını Naxçıvanda toylarda olarkən mən özündə çox oynamışam. Yallı, həm qədim həm də xalqın birliliyinin göstəricisi olan bir rəqkdir. "Yallı" hərəkətlərində xalqın qədim adətlərinə rəqs dili ilə verilir. "Mən inanıram ki, bu ansambl ilə siz böyük işlər görəcəksiniz".

Gəlin Ulu Öndərin fikirlərinə diqqət yetirək.

1. Əminə Dilbazi sənətinə və onun "Çinar" ansamblına rəhbərlik eləməsini bəyənir və təsdiq edir.

2. Əminə Dilbazini bir sənət adamı kimi xüsusi vurğulayır.

3. Əminə Dilbazinin bu rəqsi hazırlamaq üçün xüsusi araştırma apardığını qiymətləndirir.

4. Əminə Dilbazi yaradıcılığının onun sənətinin mayasında folkloru əsas yer tutmasının folklorдан bəhrələnməsi ön plana çəkir. Çünkü folklor xalqın elə bir xəzinəsi, elə bir sərvətidir ki, heç bir zaman heç bir siyasi ideoloji dönəmdə öz aktuallığını itirmir. Folklorada xalq yaşayır onun xarakteri, güzəranı, vərdişləri, müdrikliyi, vəhdəti birlüyü, sevinci, ağrısı, dərdi, şənliyi və nəhayət siyasəti yaşayır.

5. Ulu Öndərin yekun fikri:

"Mən inanıram ki, bu ansambl ilə siz böyük işlər görəcəksiniz".

Bu cümlə, Ulu Öndərin, Əminə Dilbazinin qarşısında çox böyük və məsul vəsifə qoyması idi. Əminə xanımı böyük xalq sənətkarı olması səviyyəyəsində Əminə Dilbazi zirvəsi yarandı.

Əminliklə deyə bilərəm ki, bu günə kimi belə zirvəni təkrar fəth edən olmayıb.

Əlbətə, sənətdə zirvələr çoxdur. Bir zirvədən Əminə Dilbazi zirvəsinə baxanda bu zirvəyə gedən yolu araşdıranda çətinlik və məsələləri görəndə məyus anlar yaşayıb haqsızlıqlara dözdəndə, nəhayət böyük uğurlar

qazanıb xalqın qəlbine yol açanda ümümixalq məhəbbəti qazananda iqtisadi ciğirləri birləşir.

Zirvə fəth edilir, əlcətməz zirvəyə Əmine Dilbazi möhürü vurulur. O möhür ki, silinməzdır, sönməzdır və daim onun parıldayan sənət ulduzunun kökünü mayasını, özüünü və bu gün burada dolaşan ruhunu təşkil edir.

Yəqin ki, bu gün burada çıxış edənlər, bu zirvənin ciğirlərindən bu sənət ulduzunun parıltılarından söz açacaqlar.

Mən xüsusi vurğulamaq istərdi ki, bu gün mədəni irlərin qorunması, öyrənilməsi və tədqiq edilməsi Prezident cənab İlham Əliyevin və Heydər Əliyev fondunun prezidenti Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın birbaşa himayəsi və nəzarəti altındadır.

Əmine xanım Dilbazi də Azərbaycan xalqını sərvətidir və belə bir qayğıya layiqdir.

Əminə Dilbazi milli rəqslərimizi ifa edən rəqqasələrimizin ümumiləşdirilmiş obrazıdır, simvol modelidir. Azərbaycan rəqs mədəniyyətinində solo ifaçılıq məhərətinin etalonudur.

Əminə Dilbazi Azərbaycan mədəniyyətinə, incəsənətinə Azərbaycan xalqının görkəm və mahiyyət modelini təqdim etdi.

Digər rəqqasələr üçün sənət və enerji mənbəyi rolunu oynadı. Çünkü Azərbaycan rəqqasələrinin oyunlarında, üz ifadələrində, qırımlarında, ədalalarında Əminə Dilbazinin izlərini görmək olur.

Əminə xanım Sənətdə rəqqasə müəllifdir. Milli Azərbaycan rəqqasələrinin ideal obrazlı, ideal qırıminin, ideal üz ifadəsinin, ideal bədən quruluşunun ideal geyim tərzini müəyyənəşdirmiş, və bu ideali milli mədəniyyət hüdudlarında və beynəlxalq sənət aləmində təsdiqləmiş bir sənətçidir.

Əminə xanımı fərqləndirici əsas cəhətlərindən de rəqslərinin xarakteridir. Onun hər bir rəqsi təkcə adı rəqs deyil rəqs üzərində qurulmuş teatr tamaşasıdır. Yəni performansdır.

"Performans" sözü ingilis dilindən tərcümədə tamaşa deməkdir.

Bu gün "Performans" tez-tez İslədilən dəbdə olan bir sözdür. Bu gün müğənnilərdən rəqqasələrimizdən tələb olunur ki, onlar performans yaratsınlar. Amma Əminə xanım, hələ keçən əsrin 30-cu, 40-cı illərindən solo rəqsi ilə performans yaratmağa nail olmuşdur. Onun "Turaci" rəqsi bu xüsusi idə xalq rəqsi idi. Bir aktyorun mono tamaşası idi.

Demək belə nəticə çıxmaq olar ki, Əminə xanım bu teatrın həm aktyoru, həm rejissoru, həm rəssamı, həm geyim və səhnə tərtibatçısı idi. Onun rəqs aləminə gəlişi 1936-cı ilə təsadüf edir.

Rəqqasənin fəaliyyəti 1938-ci ildən başlayır. Əminə xanım sənətşunas, rəqs üzrə nəzəriyyəçi və tənqidçi idi. Bu fəaliyyətlərin hər bir növünə aid faktlar misallar çəkmək olar.

Misal üçün yazılın rəqs sənətinə dair kitablarda tədqiqat kitablarında, tədqiqat işlərində Əminə xanımın fikirləri, tövsiyələri nəzərə alınmış, rəqslerin təhlilində müəlliflər Ofeliya Zeynalova, Kamal Həsənov, Hüseynəğa Hüseynov, Əşrəf Səid İbrahim, Elçin və onlarla jurnalistlərin Əminə xanımın kulturoloji biliyini əsas götürmüşlər.

Əminə xanım deyirmiş ki, "Rəqs müəyyən dil sistemidir. Rəqqas işarələr, jestlər, pozalar, mimikalar vasitəsi ilə danışır və rəqsə çevirir.

1935-ci il Əminə Dilbazi "Xonça" özünün "Ləzgi", "Cəngi" ritmində qurduğu rəqsin komissiya sırasında nümayişetdirir və bu onun improvisə edilmiş ilk tamaşası olur. 1936-ci il Əminə Dilbazi Mahnı və rəqs ansamblında "Tərəkəmə" rəqsinin birinci ifaçısı təyin edilir. Bu rəqs onun sənətində vizit kartına çevrilir.

Kinoxronika formasında rejissor Nazim Abbas və Elçin Musanın çəkdikləri televiziya filmində Əminə xanımın qurduğu "Kolxozi çölləri" rəqs kompozisiyası nümunəsinin quruluşu zamanı Əminə xanım həm rəqsin rejissoru, həm aktyoru, həm ifaçısı, həm bədii tərtibatçısı kimi çıxış edir.

Gəlin onun rejissorluq bacarıqını araşdırıraq.

Əminə Dilbazinin rəqsi teatral bir tamaşa kimi qurmuşdu. Rəqs vasitəsi ilə tarlada aparılan işlərin bədii obrazını yaradmışdır. Rəqs qrupu rəqs edə-edə kolxozçular obrazında səhnəyə çıxır, səhnə prosesi Üzeyir Hacıbəylilnin musigisi altında ritmik şəkildə bu mənzərəni yaradıblar. Onu da qeyd edim ki, Əminə Dilbazinin "Kolxozi çölləri" rəqs kompozisiyası Türkiyənin "Köy teatrosu" kimi tanıtırlımsı oyun növü ilə tam uyğun gəlir.

2-ci fakt Yapon teatrının tarixində çöl işlərinin göstərən rəqs tamaşalar olmuş və bu rəqsler indi də qorunub saxlanılır.

Bütün bunlar göstərir ki, rəqs həmişə xalqın adət ənənələri, inancları məsişət ilə bağlı olmuşdur. Əminə xanım qurduğu "Kolxozi çölləri" kompozisiyasında xəlqilik xüsusi vurğulanır. Əminə xanım rəqslərini teatral xarakter daşımasına digər bir misal "Vağzali", "Mirzəyi" rəqsləri.

Bu rəqsi qızlar kollektiv şəkildə ifa edirlər. Solo partiya isə Əminə Dilbaziye həvalə olunmuşdu. Əminə xanım bu rəqsi stəkanlarnan oynayırdı.

Gəlin kimi bəzənmiş rəqqasə hər əlində bir cüt stəkan səhnəyə çıxırdı.

Stəkanlardan yarıya qədər doldurulmuş su və ya çay olurdu. Əminə xanım bu stəkanlarla musiqinin takt və ritminə uyğun şəkildə rəqs etməyə başlayırdı.

Qu quşu kimi səhnə məkanında sürürdü və hətta takta uyğun stəkanları bir birinə vurub cingildəirdi. Rəqsin əsas məzgi gözəlliyi onun solo ifasındaki asılı idi:

1. Əminə Dilbazi 4 stəkanla rəqs edir.
2. Səhnədə diz vurub çox çətin plastik oyun göstərirdi. Lap sirk tamaşasına oxşayırdı. Bu zaman Əminə Dilbazi qollarını ilan təki qıvrıldıb stəkanlarla rəqs edir, sonra qayıdır yenidən öz bedənинe sarılırdı.

1938-ci ildə Moskva dekadası baredə yazılan məqalədə Əminə Dilbazini bu rəqsin İspanların Kastayetlərlə rəqsi kimi qiymətləndirilmişdir.

Əslində ifa tərzinə görə bu rəqs ispanların rəqslerindən qat-qat çətin idi. Çünkü Əminə Dilbazi bir janqlor mehareti ilə stəkanlarla rəqs edir, əyləşdiyi yerdə ehtimalla arxaya gedir, yarımköprü vəziyyətini alır. Sonra əvvəlki vəziyyətə qayıdır başı və sinəsi üzərində qollarını ilan kimi oynada-oynada stəkanları hərədüldür. Bu rəqsin plastik ideyası ilə "Sonalar gölü" baletinin plastik ideyası arasında müəyyənlik vardır. Bu rəqs Azərbaycan milli "Sonalar gölü" baletidir.

Rəqqasənin rejissor və ssenarist olma bacarığına 1942-ci ildə lente alınan bədii film kimi çəkilən "Qeorgi Saakadze" filmidir. Bu filmə Əminə Dilbazi İ.İ. Arbavun təşəbbusu ilə dəvət alır və solo rəqs partiyasına təsdiqlənir.

Filmin rejissoru Mixail Ulaurasi ilə Əminə Dilbazi və Əlibaba Abdullayev "Naz eləmə" rəqsinə ifa ediblər.

Əminə xanım "Naz eləmə" rəqsinin təkcə Əlibaba Abdullayev yox həm də dünyanın rəqs nəhəngi adlandırılan Mahmus Esembayevlə də oynayıb.

1963-cü ildə Mahmud Esembayev hər olunmuş "Mən rəqs etmək istəyirəm" bədii filmi çəkilərkən Əminə Dilbazi bu filmə Mahmud Esembayevlə tərəf müqavili qismində dəvət alır. Bu filmdə də Əminə Dilbazi rejissorluq istedadı üzə çıxır. Boy baxımdan Mahmud Esembayevlə boy fərqləri çox olduğundan rəqsə tarazlığın pozulmasına getirib çıxarır. Əminə xanımın təklifi qəbul olunur film çəkilir və bəyənilir.

Beləliklə, kompozisiya baxımından rəqs çox maraqlı olur. Əminə xanım teatral rəqslərindən biri də "Turaci" rəqsidir. Bu rəqsin məzmunu və tarixini derindən öyrənilməsi ona yeni bir quruluş vermişdi. Rəvayatə görə Qarabağ xanı Nəcəfqulunun çox gözəl və istedadlı rəqqasəsi varmış. Xan onun gözəlliyini və istedadını çox qiymətləndirirmiş.

Bir dəfə xanın oğlunun toyunda bu mənzərəyə heyran qalmış xan ucadan deyir: "Sən lap Turac kimi oynayırsın".

O vaxtdan bu rəqsi "Turaci" adlandırılır. Rəqs bir növ Turacın uçuşunu xatırladır. Turac yüngüləcə uçur. Lakin birdən ovçu onu nişan alır, yaralı quş səhnə boyu çırpinır taqədən düşərek yerə sərilir. Sonra yenidən qüvvə toplayıb sevincək, bir ehtirasla uçur və düvr vurur. Rəqqasənin hər bir hərəkəti quşun uçuşunu, havada süzməsini xatırladır. Onun yanları açılması barmaqları, geriye əyilmiş əlləri qanadlarının təsviridir. Rəqsin süjeti,

kompozisiyası, məzmunu nesildən nəsilə ötürürlüb bu günə qədər gəlib çıxmışdır.

Əminə Dilbazi 1959-cu ildə Turacı rəqsini Moskavada, Maestro Niyazinin rəhbərliyi ilə Dövlət Simfonik Orkestrinin Müşayəti ilə çıxış edib.

Fikirlərimi ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, sənətdə Əminə Dilbazi fenomeni major ifasıdır. O rəqslərini səhnədə sadəcə oynamayıb. O rəqsləri aktyor öz obrazını həyatını yaşayan kimi yaşayıb.

O rəsərlər bərabər həmişə dəyişib, başqalaşib, süjetli rəqslərdə verilən obrazların taleyi ilə yaşayıb, Musiqi altında bir tamaşanın oyunu qurub.

Aktiv rəqqasəlik düvründə onun repertuarı daim yenilənib maraqlı rəqs nömrələri ilə zənginləşmişdir.

Tərəkəmə, Uzundərə, Ceyranım, İnnabi, Lalə, Bənövşə, kimi rəqslər onun daxili imkanlarına zahiri yaraşığına uyğundur. Bu rəqslərin hamısı öz lirikliyi, zərifliyi incəliyi ilə seçilirdi. Çünki Əminə xanım bütün yaş dövrlərində lirik, zərif və incə bir varlıq kimi qəlbimizdə hər zaman yaşayır.

ƏDƏBİYYAT

Tahir Eynullayev - "Rəqsin dili". Bakı 2018.

Ofeliya Zeynalova - Azerbaycan milli rəqslərində monotamaşa elementləri. Bakı 2016.

Almaszadə Q. H. - "Əminənin oynaq əlləri". Ədəbiyyat qəzeti, 1954.

Aslanov E.M. - Azərbaycan toyu: Toy mədəniyyəti milli bələdçisi. Bakı 2003.

Художественно-эстетические особенности творчества Амины Дильтази

Статья обращена к освещению художественно-эстетических особенностей творчества Амины Дильтази. Освещается забота и внимание Общенационального лидера Гейдара Алиева к выдающейся танцовщице и балетмейстеру Амине Дильтази. В статье также подчеркивается, что Президент Азербайджана Ильхам Алиев и Первый Вице-Президент Мехрибан Алиева успешно продолжают мудрую политику Общенационального Лидера и уделяют большое внимание развитию музыкальной культуры и танцевального искусства.

The article tells about the great concern of the National Leader Haydar Aliyev about the Azerbaijani dance, about his respect and choreographer Amina Dilbazi? About the awards presented to her. The article also indicates the concern of the Great Leader Haydar Aliyev for the work of Amina Dilbazi. The tasks set before her became an impetus for the development of the dance art of Azerbaijan. The article also reflects the deeds of successful successors of the politics of Haydar Aliyev Ilham Aliyev and Mehriban Aliyeva on the comprehensive care given to the dance art of Azerbaijan and cultural values. Great hopes for the future development of our dance art are clearly visible in the work done.

Elmi rəhbər: BXA-nın professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru **Rafiq Sadıqov**